

“Cabbarsız Şuşa olmur...”

Dan yeri yenice sökülürdü. Şuşada baş tutan növbəti məclislerin birindən yorğun da olsa, 2-3 nəferin müşayiətli bir nəfər memnun halda evə döndürdü. Ev də Şuşanın “Seyidli” adlanan məhəlləsində yerləşirdi. Bu ikimərtəbəli ev qonaq-qaralı olmasına, orada təşkil edilən muğam məclisleri ilə məşhur idi. Bugünkü gecənin sədasi da hələ sabah çıxacaqdı. Bu şəxs – opera səhnəmizin ilk akt-yoru, güclü dramatik tenor səsə, qeyri-adi musiqi hafizəsinə malik xanəndə, musiqi folklorumuzun “canlı ensiklopediyası”, “İrevanda xal qalmadı”, “Nə baxırsan yana-yana”, “Bu gələn yara bənzər”, “Qalada yatmış idim” və s. mahnılarının müəllifi, 500-dən çox muğam və təsnifin ifaçısı Cabbar Qaryağdıoğlu idi.



Közərən odun şöləsi Məşədi İsmayılin fikirli üzünün bir tərəfini işıqlandırırdı. Əlini çənəsinə söykeyib, derin xəyalə dalmışdı. Oğlunun seçimi üreyince deyildi. Muğam ifaçılığı pis peşə olmasada, o, öz fikrində qalır, oğlunun mədrəsədə oxumasını, ele özü kimi boyaqçı olmasını isteyirdi. Oğlunun ağlına hardan gəlməşdi xanəndə olmaq?! Dündür, səsi pis deyildi, amma ailənin də dədəbabadan bir-birilərinə ötürüdükləri sənətləri vardı

axı. Bu fikir onu yorur, daha ağır düşüncələrə qərq olur, xəyalında aranı dağa, dağı arana köçürürdü.

Qapı astaca açıldı.

- Axşamın xeyir, məşədi.
- Xeyir ola, hekim?

Əllərinin gərginliklə ovuşturan Smirnov soyadlı həkimin təşvişi ilk baxışdan hiss olunurdu:

- Əslində istəməzdim heyəcanlanan, məşədi, amma oğlun Cabbarın hali yaxşı deyil.

Hövlnak ayağa qalxan Məşədi İsmayııl əllərini beline qoydu:

- Açıq danışsana. Cabbarın canında nə azar var? Yeni heç müalicəsi yoxmu?

- Çərəsi budur ki, məşədi... Oğlun vərəm xəstəliyinə tutulub. Çərəsi yalnız... oxumaqdır.

- Nə?! - Məşədi İsmayılin gözləri bərələ qaldı, qeyri-ixtiyari: “Nə danışırsan?” - deyə bildi. Əslində, danışmağa heç taqəti qalmamışdı. Bu söz-lər də zorla dilindən çıxdı.

- Məşədi, bu xəstəliyin cürütüyü tek orqan ağ ciyərlərdir. Yalnız xanəndəliyi, ciyər dolusu alındığı hava ilə bu xəstəliyə qalib gelib, onu dəf edə bilər.

Öləcsiz halda əlləri yanına düşən Məşədi İsmayııl, ağır-agır mütəkkəyə çökdü. Otaqdakı gərgin-

lik sanki havadan asılıb qalmışdı. Oğlunun sağlamlığı hər şeydən vacib olsa da, bütün ürəyindəki arzuların üstündən xətt çəkirdi. Onu itirmək qorxusu isə hər şeydən ağrıdı.

- Cabbar hanı? Onu buraya çağırın.

Həmin gecə Cabbarın gələcəyinin, həyatının müqəddərəti qoyuldu. Əslində, bütün bu "müqəddərəti" da Cabbar özü dütüb-qoşmuşdu. Qonşuluğdakı hakimə "vərəmə yolu xub, onu yalnız ifaçılıq, xanəndəlik sanəti xilas edəcək" planını qurmuşdu. Çünkü bu istək, arzu onun özündən güclü idi. Bu məhəbbətə də uşaqlıqdan "yoluxmuşdu".

+++

Ailedə böyükən üç oğuldan yalnız ikisi - qardaşı Məhəmmədlə Cabbarın səsi ürəkləri fəth etmişdi. Elə uşaqlıqdan da qardaşının səsi, ifası onun hafizəsində dərin iz salacaqdı. Qardaşı Məhəmmədi də tez-tez muğam məclislərinə, el şənliliklərinə dəvət edirdilər. Cabbar da hər zaman qardaşını müşayiət edərdi. Şübhəsiz, görkəmli ustadların iştirakı ilə keçən muğam axşamları onun qəlbində silinməz iz buraxırdı. Hacı Hüsnü, Məşədi İslə, Dəli İsmayıllı... Məclislərin "bəzəyi" olan bu xanəndələr insan ruhunu meftun etməyə qadir idi. Ələlxüsus, Hacı Hüsnün ifasının təsirindən uzun müdət çıxa bilməyən balaca Cabbarın ilk "tamaşaçıları" da məhəllə uşaqları olur. Onun "Cıdır düzü"ndə, "Qırxpilləkən"da oxumasıyla, tez



bir zamanda adı diller əzberi olur. Qardaşı Məhəmmədlə ilk musiqi təhsilini Xarrat Qulunun məktəbində alırlar. 10 yaşlı Cabbar Şuşada "Saqqeri" təxəllüsü ilə tanınan şair Zeynalabdinin oğlu Mirzəlidən dərs alır. Təhsil illərində Cabbar hətta yaşıdları arasında poetik yarışmadə iştirak edir. Cabbarın səsinin "sehri" məhəllələr dolaşır. Atası isə hər hansı bir məclisdə onun çıxışına qadağa qoymuşdu. O, Cabbarın yalnız Mehərrəm ayında dini təziyələrde, məclislərdə mərsiyəxan kimi çıxışına razılıq verirdi.

+++

"Qurdlar" məhəlləsində baş tutan toyda, müəllimi Mirzəli ilə bərabər qonaq qismində iştirak edirdilər. Məşədi İslənin "Mahur"undan, Hacı Hüsnün "Şüşər"indən sonra müəllimi məclisin tamadasi - şair Növrəsden 16 yaşlı Cabbarın ifası üçün icazə isteyir. "Kürd-Şahnaz"ın ilk gezişmələrindən səsinin, istedadının qeyri-adiliyi artıq məclis əhlini həyrətə getirir. Sonda, Hacı Hüsnü Cabbarın alnından öpərək: "Gələcəkdə bizim yərimizi o tutacaq" sözlərini əlavə edir. Cabbar Qaraqyagdiev həm adı, səsi, həm də təkrarsızlığı ilə yaddaşlılar hopur. Maraq doğuran soyadının isə xüsusi tarixçəsi var: Məşədi İsləmayıl çox vaxt qışqa-baqlı olar, dərin fikrə gedib, qaradınməz oturardı. Bunu gərən yaxınları, dostları ona sataşarmış:

- "Nə olub, ay İsləmayıl, elə bil qar yağıb..!"

...O gündən Məşədi İsləmayıl Qaraqyagdievi ləqəbilə çağırırlar. Ən çox da dostları. Cabbar bu ləqəbi özünə təxəllüs kimi götürür.

+++

Zaman sübut etdi ki, Cabbar fitri istedadada malikdir. Bir muğamı 2-3 saat, bəzən isə böyük məclislərdə 4 saat oxuyardı. Şuşada o vaxt Cabbarsız nə bir məclis, nə bir ziyafət keçirilərdi. Tarzən Sadıqcan onu öz dəstəsinə qəbul edir və nə az, nə çox, düz 20 il bərabər çalışırlar. İlk qastrol səfər-

ləri baş tutur, Qurban Primov, Saşa Oganezashvili, Keçəçi oğlu Məhəmməd və b. ilə bərabər, bir neçə val işiq üzü görür. 20-ci əsrin əvvəllerində "Qrammofon", "Sport-rekord", "Ekstrafon" auksioner birliliyi Cabbar Qaraqyagdievun səsini vala yazmağa müvəffəq olur. Varsavada, 1912-ci ilə təsadüf edən valin üzərində də "Xanəndə Cabbar Qaraqyagdiev - şusali" sözləri həkk olunmuşdu. Cabbarın sədəsi artıq Bakıya, oradan da digər rayonlara çatır. Bir-birinin ardınca təşkil olunan məclisləri qatdırman Cabbar, Keçəçi oğlu Məhəmmədi, Şekili Ələsgəri və b. həmin məclislərə göndərmiş. Heç kim inciməsin deyə, məclisin sonlarında sakitce gəlib, bir-iki muğam ifa edərmiş. Onun bu çıxışı qısa da olsa, böyük izdiham doğurardı. Repertuarı zəngin və müxtəlif idi. Gürçü, türkmen, fars, özbək dillərində mahnılar ifa edər, hər muğam üçün də seçdiyi qəzələ döñə-döñə diqqət yetirordı. Füzulinin, Hafızın qəzellərini hər muğam parçasına uyğun olaraq seçirdi. Cabbarı o zamanlar Tiflis, Varsavaya, İrana, Baltikyanı ölkələrə qastrol səfərlərinə dəvət edirdilər. Növbəti dəfə Moskvaya qastrol səfəri zamanı, Cabbarın özünün təşkil etdiyi sazəndələrdən ibarət dəstə, məclislərdə çıxış edir. Sonda Moskva Konservatoriyasında gənc bəstəkar Üz.Hacıbəylinin şərəfinə konsert programı ilə çıxış edərək, eldə olunan vəsaiti onun özüne qatdırır və Azərbaycan xalqının maarifləndirilməsinə sərf etməsini xahiş edir.

Yaylarında qastrol səfərlərindən sonra Şuşaya dönen Cabbarın gəlisi, rayon camaati bir-birini muştuluqlayaraq, gözaydinlığı verərdilər. Onun hər gəlişi unudulmaz bayrama çevrilərdi. Xətri ezi, özü istəkli, hörmətli idi. Cabbarın özü ilə şəxsən tanış olub, sənətinə xüsusi hüsн-reğbat bəsləyən İ.Stalin onu Xalq artisti, Şərəf Nişanı və Qırmızı Əmək Bayrağı Ordeni Kavaleri adıyla təltif edir.

+++
Həyat gözlənilməz sürprizlərə doludur. Günlerin birində bir tanış vasitəsilə Cabbar Qaryağdığunun qardaşı nəvəsi, Akif Qaryağdının Bakıya növbəti səfərə geldiyini eşitdim. Düzü, çox təəccübləndim. Əslində, Cabbar da, onun yaşadığı həyat da mənə çox uzaq və əlçatmadır görünürdü. "Qardaşı nəvəsi Bakıdadır" xəbəri isə mənimcün gözlənilməz oldu. Amma əslində... Bu, olduqca ziyanlı, zadəganlara məxsus davranışını ilə seçilən, geniş dünyagörüşə malik bir insan idi. Bakıya bağlılığından, Cabbar haqda eşidib-bildiklərindən və apardığı tədqiqatlardan danışaraq, hətta Cabbarın valını da göstərərək, onun üçün nə qədər aziz və dayərlı olduğunu saatlarca söhbət açdı. Onunla görüşümüz zamanı, 44 günlük Vətən müharibəsinde həlak olan və şücaətlə döyüşən oğullarımızı, qazilərimizi yad etdi. Qanları ilə tarixə yeni salnamə yazmış o oğullara bir ömür borclu olduğunu dedi. Ən ümde arzusu, Şuşada Cabbarın bir zamanlar müşəm məclislərə dolub-boşalan evini barpa etmək, Cabbar Qaryağdıoğlu adına fond təsis edərək, əldə olunan vəsaitə evi müzeyə çevirməkdir. Çünkü bu, ata ocağıdır, onun atası da bu evdə doğulub. Təəccübülsə olsa da, erməni vandalları Şuşada bir çox evləri yandırırcən Cabbarın evi toxunulmaz qalıb. Söhbət əsnasında məlum oldu ki, naməlum səbəblərdən Cabbar Qaryağdıoğlu Yasamal qəbiristanlığında dəfn olunub. Halbuki M.Maqomayev ad. Dövlət Filarmoniyasında Cabbarla vida mərasimi zamanı, M.İbrahimovun təşkil etdiyi komissiyanın və Mədəniyyət Nazirliyinin göstərişinə əsasən, Cabbarın Fəxri xiyabanda dəfn edilməsi tapşırılır. Amma bu gün Cabbar Qaryağdıoğlu Yasamal qəbiristanlığında, gözden iraq bir yerə uyuyur. Nə xoş ki, Mehriban xanım Əliyevanın göstərişinə əsasən, qəbrin üstü götürülərək, üzərində heykəli ucaldılıb. Bu gün Akif Qar-


yağdının arzusu, xanəndənin nəşini doğma yurdada - Şuşada dəfn etməkdir. Çünkü dediyi kimi, "Cabbarsız Şuşa olmur".

+++

Akif Qaryağdı əlində tutduğu vali ehmalca məne uzadır. Cabbarın səsi yazılmış "Ovşarı" muğamıdır. Əlimə alb, valın bu biri üzünü çevirirəm. Dövrün məşhur dilində müəllifin və onun ifa etdiyi destgahın adı qeyd olunub. Val ağır, üzəri cızmalarla doludur. Sanki üzərində donan nəfəs yox, zamandır. Maraqlıdır - düşünürəm. Bu ırsı gələcəyə ötürmək üçün yaradıcı planlar qurur, xəyalən layihələr cızıram. Akif Qaryağdının nitqi məni düşüncələrdən ayırır:

"Artıq neçə ildir ki, mən ABŞ-in Hyuston ştatında yaşayıram. Burada "Caspian Art Gallery" rəsm qalereyasında, Azərbaycana məxsus xalçaların, Azərbaycan rəssamlarının el işlerinin nümayişi ilə məşğul olur, əldə etdiyim disklərdə Azərbaycan klassik müsiqisini, muğamı, caz müsiqisini xüsusi cihaz vasitəsilə üzünü köçürərək, Azərbaycan incəsənətinə təbliğ edir, sərgiyə gələn qonaqlara həmin disklərdən paylayırdım. Əfsuslar olsun ki, bəzi sabəblər üzündən qalereya fealiyyətini dayandırıb. Bir çox mətəbər qonaqlar, qalereyaya gələrək, Azərbaycan haqda maraqlı məlumatlar əldə edirdilər. Mənə gəlince isə, atam Nəriman Qaryağdı, Cabbarın qardaşı Qafarın oğludur. Nəriman da Cabbarın qardaşı oğludur. Bax, belə, bu minvalla, Cabbar mənim atamın əmisi, mən de ona əminəvəsi olaraq çatıram.

1953-cü il. Mənim 6 yaşım, qardaşımsa 11 aylıq olanda atam vəfat edir. Atamı xatırlayıram, Cabbarın repertuarından mahnılar ifa etməyi sevərdi. Hər zaman deyərdi ki, böyükənde sənə Cabbar haqda danışacam. Amma əfsuslar olsun ki, Cabbarla bağlı yalnız yaxınlarımdan eşitdiyim və əldə etdiyim məlumatlar sayesində bilgilərə malikəm.



Deyilənə görə, Cabbara zahirən çox bənzəyirəm. On böyükleri də eلا mənəm. Bizim nəslin nümayəndələrindən cəmi 3 nəfərik; Cəlal Qaryağdının oğlu, heykəltəraş Cəlil Qaryağdı, bir də Cabbarın qızı Şəhla xanımın oğlu. Cabbar əmiminin həyat və yaradıcılığı ilə bağlı tədqiqatlarını davam etdirirəm.

Cabbarın sadə, olduqca təvazökar, səmimi insan olduğunu bilirəm. Heç vaxt kimsəni incitməz, özündən küsdürməzdə. Heykəltəraş Cəlal Qaryağdı, Cabbar Qaryağdının qardaşı oğlu danışındı ki, Kremlidə baş tutacaq növbəti konsertin hazırlıqlarına başlayırlar. Məşq zamanı zaldə əyloşən İ. Stalin konsertdə iştirak edəcək ifaçıların siyahısı ilə tanış olaraq soruşur:

- Nə üçün Azərbaycandan olan ifaçıların siyahısında yoldaş Cabbarın adı yoxdur?! Siyahı yenidən tərtib olunsun və onun adı siyahıya daxil edilsin!

Stalin siyasi görüşlərlə bağlı Bakıya gələndə, şəxsən Cabbarın ifasını eşidir, bu ifaya məftun olur. Cabbar əmi çox mənənlə həyat sürüb. Çox məraqlı insanlarla görüşüb və bu insanlar onun həyatında dərin iz buraxıb. Onları öz evində qonaq kimi qəbul edəmiş. Evi də Bakıda, "Qırxpillekən" adlanan yerdə idi. S. Yesenin, F. Şalyapin, M. Bağırov, teatr və mədəniyyət işçiləri, ziyanlı təbəqə və başqları bu evin fəxri qonaqları idi. Çox duzçörəkli, əliaqiq insan idi.

Özümə gelincə isə, basketbol üzrə "Azərbaycan veteranlar komandası"nın 90-ci illərdə təsis etmişəm. Müxtəlif yarışmalarda iştirak edirdik. 96-ci ildə isə biz, çox mötəbər bir turneyə qatılaraq, ABŞ-a gəldik. Tarixdə təkrarlanmayan bir hadisəyə imza atdıq - Azərbaycan basketbol komandasını məşhur basketbolçu Bobbi Kuzun yubileyinə dəvət etdilər. Bu, bizim ilk, yaddaşqalan və uğurlu səfərimiz oldu. Sonradan Hyustonda mə-

ni basketbol üzrə "Veteranlar komandası"na dəvət etdilər. Burada çox peşəkar idman ustaları var. İki il ərzində mənim oyunuma diqqət yetirir, göz qoyurdular. Bu teklif mənimcün çox gözənlənilmez idi. Çünkü mən Azərbaycanı temsil edən yeganə basketbolçuyam. Artıq 10 ildir ki, mən onlara müxtəlif yarışmalarda çıxış edirəm. Məyami də çempionatda basketbol üzrə tunc medalla təltif edilmişik. 2015-2017-ci illərdə bizim İdman Komitesi məni Bakıya – "Avropa Oyunları" və "İslam Oyunları"na menecər kimi dəvət etdiyərəm. Bu, mənim üçün böyük fəxrdır ki, Azərbaycandan yeganə nümayəndə kimi basketbol görüşlərində iştirak edirəm. Uzun müddət milli komandada və keçmiş SSRİ-nin birinciliyinin iştirakçısı olmuşam. Belə desək, basketbolun veteraniyam (gülür). Azərbaycan bayraqı mənimcün mütqəddəsdir. Hər zaman, hər yerdə dalğalanmalıdır.

Yeri gəlmışkən qeyd edim ki, Gənclər və İdman Nazirliyi tərəfindən məni "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq göübələr.

+ + +

Bütün bunlar yaşınan həyatın müqəddiməsidir. Əsas məqsəd, Cabbarın tükenməyən, gələcək nəsillər üçün örnek ola biləcək servətinin qoruyub, saxlamaq və ötürməkdir. Cabbar fitri istədada malik bir insan idi, ondan öyrəniləsi və götürülməsi o qədər şey var ki. O, doğma Azərbaycanımızın fəxridir. İlk azərbaycanlıdır ki, dövlətimizi onun hüdudlarından çox-çox uzaqlarda layiqincə tanıtmağa müvəffəq olub.

Cabbar Qaryağdıoğlu barədə material hazırlığında, oxuyub-bildiklərim, eşidib-gördükлərim zamanı belə qənaətə gəldim ki, azərbaycanlı olmaq – böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi qorumaq isə hər birimizin borcudur.